

SARA BAYRAMOVA
*Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində
 Azərbaycan Dövlət Pedaqoji Kollecinin
 pedaqogika və psixologiya müəllimi,
 pedaqogika üzrə fəlsəfə doktoru*



YÜZ YAŞIN MÜBARƏK, DOĞMA KOLLEC!

Mübaligəsiz demək olar ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollec (bundan sonra Pedaqoji Kollec adlandırılacağım - S.B) mənim həyatımda həlledici rol oynamışdır. Keçən əsrin 90-cı illərində burada laborant kimi işə başlayanda 10 illik pedaqoji iş stajım var idi. Bunadək Qərbi Azərbaycanda, Goyçə mahalında, Peşə təhsili məktəbində, sonralar isə Naxçıvanda və Bakıda müxtəlif məktəbəqədər təhsil müəssisələrində tərtibyəçi, müəllim vəzifələrində çalışmışdım. Sonralar mənim taleyim Pedaqoji Kolleclə bağlanmışdır. Əvvəlcə laborant kimi işə başlamışdım, sonra isə pedaqogika və psixologiya müəllimi kimi davam etdim. Müzəyyən Ağabəyova, Natella Axundova, Səadət Ağayevə, Qaratel Səfərliyeva, sonralar isə Şükufə Xankişiyeva, Validə Əliyeva, Aybəniz Məmmədova, Valentina Vasil'yevna kimi təcrübəli müəllimlərlə işləməyim həyatımda yeni bir mərhələ oldu. İndi onlardan bəziləri haqq dünyasına, Allahın rəhmətinə qovuşmuşlar, bəziləri isə müxtəlif ali məktəblərə dəyişirilərək, elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar.

Uzun müddət filologiya elmləri doktoru, professor, bacarıqlı təhsil təşkilatçısı Nurlana Əliyevanın rəhbərliyi altında işləmişəm. Sonralar qısa müddətdə dosent Qulu Novruzovla işləməli olduq. Ciddi intizam, tələbkarlıq burada hər şeyin yenilənməsi ilə müşahidə olunurdu. Hazırda isə məktəbə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İsrail İsgenderov rəhbərlik edir. Son dərəcə sakit, təmkinli, savadlı, amma heç bir şeyə, heç kimə güzəşt etməyən ciddi xarakter sahibidir. Kollektiv isə bu cür iş üslubuna xüsusi əhəmiyyət verir. Hər şeyə görə müəllimi qurban verən deyil, öncə kollektivi yeni şəraitin tələblərinə uyğunlaşdırın, onları elmi-metodiki səviyyələrinin artırılmasına əhəmiyyət verməklə təmkinlə, amma ardi-

cıl olaraq, ciddi iş üslubuna onların uyğunlaşmasına çalışan rəhbərdir. Bu tipli rəhbərlərlə uzun müddət işləmek mümkündür. İsrail müəllimin intellektual idarəetməyə üstünlük verənisi, direktor müavinləri olaraq fəlsəfə doktorları Məhbubə Məmmədovanın, Nigar Şirəliyevanın, Sevda Axundovanın da həm tədris, həm tərbiyə prosesinin təhsil islahatının tələblərinə uyğun olaraq yüksək səviyyəsinin təmin edilməsində gərgin əməklərini məxsusən qeyd etmək istəyirəm. Bir vaxtlar məktəbimizin tədris işləri üzrə direktor müavini işləmiş Füzuli müəllimi də xüsusi minnətdarlıqla xatırlayırmı, onu kollecdə tez-tez görməyiimdən xoşal oluram. Belə adamlar kollecin canlı yaddaşlarıdır.

Bəzən mənə də təkliflər gəlir ki, ali məktəblərdən birinə dəyişdirilim. Amma bura çox doğmadır, sanki təzədən yeni bir kollektivə alışmaq çətin gəlir. Düzdür, burada da hər şey dəyişmiş, laborantlar, müəllimlər, inzibati heyət, rəhbərlər tamamilə təzələnmişdir. Otaqlar, dəhlizlər, həyət-baca isə mənə çox doğmadır. Burada yeni simalar içərisində mən özümü çox rahat hiss edirəm. Güñü-gündən yenilənən tədris-innovasiya prosesi, daha sadə müəllim və abituriyentlərin çoxluğu, yeni idarəetmə üslubu adamın məsuliyyətini daha da artırır, çalışısan ki, səhv etməyəsən, kiminsə qarşısında sixilmayasan, çünki hər hansı bir əmələ görə xəcalət hissi keçirməyindən qorxursan.

Həm də Kolleccimizin Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyətinə davam etməsi mövcud iş üslubu sayəsində, tədris-metodiki prosesin yeni səviyyəyə qalxmasına ciddi təkan verdi. Universitetdə, yəni onun filiallarında, korpuslarında, kollecdə həyata keçirilən idarəetmə, dövlət tərəfindən müəyyənləşdirilmiş təhsil siyasetinə əsaslanır. Yeri gəlmışkən, müəyyən

sosial-iqtisadi, siyasi-mədəni və pedaqoji məqsədlərə nail olmaq, təhsil sahəsində dövlətin, müxtəlif sosial təsisatlarının həyata keçirdikləri ideoloji, qanunvericilik, inzibati və pedaqoji tədbirlərin məcmusu "təhsil siyasəti" anlayışının başlıca məzmununu təşkil edir.

Tərifdən də göründüyü kimi təhsil siyasətinin üç əsas istiqaməti vardır: siyasətin məqsədləri, müxtəlif tədbirlərin köməyi ilə o məqsədlərin həyata keçirilməsi, nəhayət, həmin tədbirləri həyata keçirən təsisatlar. Təbii ki, fəaliyyətin növü olan təhsil siyasətinin göstərilən daxili elementləri qarşılıqlı əlaqədədir. Məlumdur ki, təhsil siyasətinin məqsəd və vəzifələrini müxtəlif seviyyələrdə müəyyən idarəedici strukturlar həyata keçirir ki, bunlardan da biri olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik fəaliyyəti dövründə bu tələblərə uğurla cavab verməkdədir. Bu gün bu sahədə əldə edilən uğurların baş təşkilatçısı universitetin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərovudur. Onun şəffaf, principial və qətiyyətli idarəciliyi həm də kolleç rəhbərliyə rahatlıq bəxş etməklə, tələbə-müəllim kollektivini də hər cür neqativ proseslərdən sığortalamaqla müəllim adını, onun şərəfini qorumaq kimi çox vacib missiyani təmin etmişdir. Cəfər müəllimin şəffaf və principial rəhbərliyi altında həm məktəbimizin rəhbərliyi, həm də müəllim və tələbələr çox rahat işləməklə, yeni reallığı surətlə adaptasiya oldular.

Mən hər şey üçün doğma kollecimə borcluyam. Burada işləyə-isləyə qiyabi olaraq ali məktəbi bitirdim, dissertanturaya daxil oldum, pedaqogika üzrə fəlsəfə doktoru elmi adı aldım. Tədqiqat işimi də orta ixtisas pedaqoji təhsil müəssisələri - kolleclərin müstəqillik dövrü inkişafı tarixinə həsr etmişəm. Tədqiqat işinin əsasında 2017-ci ildə "Azərbaycanda orta ixtisas təhsil müəssisələrində kadr hazırlığı" mövzusunda monoqrafiya nəşr etdirdim. İndiyədək 50-dək elmi-metodik məqaləm dərc edilmiş, kollecdə istifadə olunan "Milli əxlaq", "Ailə dəyərləri", "Məktəbəqədər psixologiya" və "Pedaqogika" programlarının həmmüəlliflərindən biriyəm. Bu illərdə "Uşaq və yeniyetmələrin tərbiyəsinə ailənin psixoloji iqliminin təsiri", "Uşaq birləkləri rəhbərleri işinin metodikası" və "Təhsilin modernləşdirilməsi kontekstində kiçikyaşlı məktəblilərin humanizm tərbiyəsinin metodiki aspektləri", "Qloballaşma və müasir dəyərlər: ailənin psixoloji və sosial-pedaqoji təsnifatı" adlı metodik vəsaitlərim nəşr edilmişdir. Qloballaşma və ailə dəyərləri probleminə həsr edilən məqaləm Azərbaycan Respublikası Prezidenti yanında "Bilik Fondu" və "Azərbaycan müəllimi" qəzetinin təşkil etdikləri ən yaxşı pedaqoji yazı müsabiqəsində üçüncü yeri tutmaqla xüsusi mükafata layiq görülmüşdür. İndi məktəbəqədər psixologiya üzrə nümunəvi slayd dərsler üzərində çalışıram.

Bir sözlə, doğma Kollecimizin 100 illiyini tədris-metodiki sahəsində ciddi uğurlarla qarışlamağa çalışır, müəllimliyi özüm üçün şərəf işi hesab edirəm. Hər gün gənc müəllimlərle pedaqogika-psixologiya fənn komissiyasının iclaslarında komissiyanın sədri Ülkər Qədirovanın rəhbərliyi altında tədris-metodiki müzakirələr aparmaqla, tədrisdə yeni innovativ vasitələrə əsaslanaraq

dərslərimizi yeni pedaqoji tələblər əsasında qurmaq məqsədilə yaradıcı axtarışlardan həzz alıram. Auditoriya-da yeni-yeni simaları gördükcə gələcəyin müəllimləri olacaq tələbələrə dərs keçməkdən xüsusi məmnunluq duyuram. Şair demişkən:

*Sən bir sənət seçmişən ki, sənətlərin gözəlidir.
Tutduğun yol zəhmət yolu, həqiqət əzəlidir
Sən girəndə sinflarə gül üzlərə nur çılnır,
Təbbəssümdən don geyinib sanki aləm cilvalanır.*

Yeri gəlmışkən, onu da qeyd edək ki, Azərbaycan Demokratik Respublikası Bakıda fəaliyyətini qurandan sonra Xalq Maarif Komissarlığı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının tatar şöbəsinin Qazax rayonuna köçürülməsini təklif edib. 1918-ci ilin sentyabrında Firudin bəy Köçərlinin başçılığı altında tatar şöbəsi Qoridən Qazağa köçürüldü və o müstəqil olaraq müəllim hazırlayan seminariyaya çevrildi.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası məktəblərimizi ixtisaslı müəllim kadrları ilə təmin edən yeganə müəssisə idi ki, o da yarandığı 40 il ərzində (1879) cəmi 250 müəllim hazırlamışdı. Qori Müəllimlər Seminariyasının missiyasını davam etdirərək, 1919-cı ildə Bakı Darülmüəllim adı altında xalqın savadlanması, maariflənməsi işini yerinə yetirə biləcək bacarıqlı müəllimlər hazırlanmağa başlayan tədris müəssisəsi orta ixtisas pedaqoji təhsil müəssisəsi kimi tarixə düşdü.

Nəzəri və əməli hazırlıqlı, bacarıqlı təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq Qori seminariyasının məzunu Pənah Qasimov 1920-ci ildə Darülmüəllimə direktor təyin olunur. 1921-ci ildə yenidən təşkil olunan bu məktəb keçmiş Kommunist küçəsində - indiki Əlyazmalı İnsti-tutunun binasında yerləşirdi. P.Qasimov qısa bir müddədə kadr hazırlıqları işindəki ciddi nöqsanları aradan qaldırdıqdan sonra təlim-tərbiyə işlərini normal ahəngə salmaq məqsədi ilə ilk növbədə ətrafına mütərəqqi ideyalı, demokratik fikirli pedaqoqları topladı. Məktəbin nüfuzunu qaldırmaq üçün oraya dövrün ən görkəmli və tanınmış müəllimlərindən Soltan Məcid Qənizadəni, Hüseyin Cəvidi, Abdulla Şaiqi, Azad Bəy Əmirovu, Əlibəy Qasimzadəni, Qori seminariyasının digər məzunlarından Nuruş Şahsuvarovu, Məhəmməd Abdullayevi, Əhməd Kədəri Zəkizadəni, Qafur Rəşadı, Sultanmurad Əliyevi və baş-qalarını işə dəvət etdi. Sonralar Bakı Müttəhid Müəllimlər seminariyası kimi öz fəaliyyətini davam etdirən tədris ocağı formalşmış ənənələr əsasında təlim-tərbiyə uğurları qazanaraq respublikanın təhsil ocaqları arasında özünləyiq yer tutdu.

Sabir adına Bakı Pedaqoji Texnikumunun sələfi olmuş darülmüəllim hələ 20-ci illərin əvvəllərində nəinki təkcə Azərbaycan üçün, eləcə də türk və müsəlman respublikaları üçün də kadrlar hazırlamışdı. Belə ki, darülmüəllimində özbək, türkmən, tacik, dağıstanlı uşaqları da oxutmuşlar.

1930-cu ildə seminariya Beynəlmiləl Pedaqoji Texnikumu adlandırılmışdır. 1936-cı ildə texnikuma böyük satirik şair və demokrat-maarifçi Mirzə Ələkbər Sabirin adı verilmişdir. Beynəlmiləl Pedaqoji Texnikumu 1937-1938-ci dərs ilinə qədər Azərbaycan, rus və erməni bölgə

mələri üzrə fəaliyyətini davam etmişdir.

Beləliklə, yaranişının 100 ilini qeyd etmək ərefəsində olan Azərbaycanda xalqın maariflənməsi istiqamətində əvəzedilməz rola malik, xalqın təfəkküründə bu gün də Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu kimi yaşayan, vətənə on minlərlə layıqli kadrlar verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollec hər zaman öz şöhrətinin zirvəsində dayanaraq təhsil islahatlarını uğurla tətbiq edən yüksək səviyyəli təhsil ocağıdır. 1919-cu ildən fasılısız olaraq müxtəlif adlarla fəaliyyət göstərmişdir: 1919-1920-ci illərdə Bakı Kişi Müəllimləri Seminariyası; 1920-1925-ci illərdə Bakı Qadın Müəllimləri Seminariyası; 1925-1926-ci illərdə Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; 1926-1930-cu illərdə Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; 1936-1938-ci illərdə M.Ə.Sabir adına Mərkəzi Beynəlmiləl Texnikumu; 1938-1963-cü illərdə M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi; 1968-ci ildən M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi; 1991-ci ilin dekabrından M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu; 1999-cu ilin 23 dekabrından M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci, 13 iyun 2000-ci ildən Azərbaycan Dövlət Pedaqoji Kolleci, 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir.

Son illər ərzində Pedaqoji Kollecdə təlim-tərbiyə işinin təşkili, tədris prosesində kollecin müəllim və tələbə heyətinin həyata keçirdiyi elmi-kütləvi, mədəni tədbirlər, tədris metodiki materiallар, kütləvi informasiya vəsiti tələrində dərc olunmuş, kollecin fəaliyyətini işiqlandıran yazıldan nümunələrinin hazırlanması, gənc müəllim-

lərlə işin təşkili, müəllim və tələbələrin açıq dərs icmal-ları və bədii yaradıcılıq nümunələri geniş vüsət almışdır.

Böyük əksəriyyəti qızıldan ibarət olan bu qocaman təhsil ocağında tələbələrin estetik tərbiyəsinə xüsusi diqqət yetirilir. Daha doğrusu, gün ərzində görülən bütün işlərin əsas özəyini estetik tərbiyə məsələləri təşkil eləyir. Çünkü estetik tərbiyə insanların həm beyninə, şüuruna, həm də qəlbinə, hissine eyni zamanda təsir edə bilmək baxımından gənc nəslin mənəvi inkişafında mühüm rol oynayır. Estetik tərbiyənin təsiri ilə gənclərin idrak qabiliyyəti, təfəkkürü inkişaf edir, təbiətdə, cəmiyyətdə, içtimai münasibətlərdəki gözəlliyi duymaq və qavramaq qabiliyyəti formallaşır, onların mənəvi aləmi zənginləşir, estetik zövqü cilalanır.

Bu gün ölkənin hansı bölgəsinə nəzər salsaq Pedaqoji Kollecin məzunlarına rast gəlmək mümkündür. Onlar içərisində gənc nəslin təlim-tərbiyəsində böyük rolu olan müəllimlər, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən, dövlət qulluğunda çalışıyan, rəhbər vəzifədə işləyən ziyalılar, görkəmli insanlar az deyildir.

Zəngin ənənələrə əsaslanan Pedaqoji Kollec öz fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutacaqdır.

Təsadüfi deyildir ki, məşhurlardan hansısa, bir vaxtlar belə bir müdrik kəlmə işlətmışdır: "Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikum (indiki Pedaqoji Kollec - S.B) Azərbaycanın Qori seminariyasıdır!" Fərqi yoxdur, bu müdrik kəlmə nə vaxt deyilib, hansı şəraitdə deyilib, əsas odur ki, çox düzgün qeyd olunub. Adam belə bir təhsil ocağında işlədiyinə görə qürur duyur.

100 YAŞIN MÜBARƏK, DOĞMA KOLLEC!

